



SAĞSAĞAN, TÜLKÜ və CÜLLÜT



TƏRCÜMƏ EDƏNİ:
Rafiq YUSİFOĞLU

BƏDİİ TƏRTİBAT:
 İlqar MEHDİYEV

Kübra ƏKBƏROVA

ISSN-0207-4710

GÖYƏRÇİN
№ 7-8 (733-734)

Redaksiyanın ünvani:
Bakı- AZ1073,
Mətbuat prospekti,
529- cu məhəllə.
Telefon: 539 08 53

Çapa imzalanıb: 19.04.24
Sifaris: 862
Tiraj: 600
Kağız formatı: 60\90\18
Çap vərəqi: 2,5
Hesab-nəşr vərəqi: 3,93



SAĞSAĞAN, TÜLKÜ və CÜLLÜT

(Nağıllar)



«Göyərçin»in kitabxanası
Bakı - 2024

F. Kocərli adına
Respublika Uşaq
KITABXANASI
INV. №

TÜLKÜ ŞİRİ NECƏ ALDATDI

(Ərəb xalq nağılı)

Bir axşam acliq hiss edən Tulkü yuvasından çıxdı və qida axtarmaq məqsədiylə meşədə gəzməyə başladı. O nə qədər axtardısa, yeməyə bir şey tapa bilmədi. Bir tərəfdən acliq, digər tərəfdən yorğunluq onu lap taqətdən salmışdı.

Tulkü dünənki uğursuz gününü və onu dadlı yeməkdən məhrum edən Şirin nifrətlə xatırladı. Əslində hər şey əla idi. Tulkü kəndə girib bir kök ördək tutmuşdu. Ele qaçmaq istəyirdi ki, Şirin qəzəbli nərəsini eşitdi və qorxudan ovunu buraxıb qaçmalı oldu.

Tulkü dünənki uğursuz günü xatırlayıb düşündürdü ki, mərdimazar Şir olmasaydı, o, dadlı nahar eləyə bilər, bu gün də ac-yalavac çöllərə düşməzdi.

Tulkü o qədər qəzəbli idi ki, hara getdiyinin də fərqində deyildi. Bir az getməmişdi ki, Şir onun qarşısına çıxdı. Tulkü canının qorxusundan tir-tir əsməyə başladı, ancaq tez özünü cəmləşdirib qışkırdı:

-Ay ağılsız Şir, nə dayanmışan, qaç, indicə firtına başlayacaq.

Şir özünü sindirmədi:

-Sən öz dərdini çek. Firtına mən ağır-lıqda Şirə neyləyə bilər?

-Bəs sən güclü külək əsəndə ondan necə qorunacaqsan?

-Burda çətin nə var ki! Gördüm ki, qasırğa başladı, tez yerə uzanacam.

-Özünü aldatma, bunun xeyiri olmayacaq.

-Görsəm ki, məsələ çətinləşdi, bu nəhəng ağacdan yapışacağam. Qoy nə

qədər istəyir, əssin!

-Yox, bunun da faydası olmayacaq. Qasırğa bir neçə gün davam edəcək, yorulub pəncənizi ağacdan ayırmalı olacaqsınız.

Şir bir az qorxdu və Tulküdən soruşdu:

-Bəs onda mən nə edim?

-İstəyirsən, gəl səni ağaca bağlayım. Külək nə qədər əssə də səni apara bilməsin.

Aslan çar-naçar razılaşdı. Tulkünün onu ağaca bağlamasına icazə verdi.

Şir taplığı kəndirlə ağaca bərk-bərk sariyan Tulkü kənara çəkilib bir daşın üstündə çömbəldi ki, dincini alsın. Onun arxayınlığı Aslanı təəccübəldəndirdi:

-Bəs sən özünü niyə ağaca sarımsan?


Tulkü sakitcə cavab verdi:

-Ona görə ki, firtına olmayıacaq.

Aldadıldılığını bilən Şir qəzəblə nərə çekdi. Onun səsinə bütün heyvanlar toplaşdırılar. Onlar bir ağaca sarınmış qəzəbli Şirə, bir də rahatca, özündən razı halda şöngüyüb dincələn Tulkuya baxdılar. Təəccübənən heyvanlar bunun nə demək olduğunu soruştular.

Tulkü əhvalatı onlara danışdı. Dedi ki, dünən məni halalca ovumdan məhrum edən Şiri cəzalandırmışam. Qoy indən belə güclüler zəifləri incitməsinlər.

Heyvanlar qorxu içində bir ağaca bağlanmış nəhəng Şirə, bir də hiyləgər Tulkuya baxdılar. Qorxudan bir söz deməsələr də, ürəklərində Tulkuya haqq qazandırdılar.



BƏDƏVİ VƏ ƏRƏB

(Ərəb xalq nağılı)



Bir kişi ticarətlə məşğul olmaq üçün işgüzar səfərə getdi. Ancaq xoşbəxtlik onun üzünə gül-mədi və geriyə, evə dönmək qərarına gəldi. Yolda o, dəyandı, çantasını açıb götürdüyü yeməyi çıxardı və nahar eləməyə başladı. Elə bu vaxt yoldan bir bədəvi keçirdi. O, baş əyib ərəbə dedi:

-Mən də Sizin ölkəniz-dənəm, indi İraqa gedirəm.

Ərəb soruşdu:

- Ailəmdən xəbəriniz varmı?

"Bəli, - deyə bədəvi cavab verdi.

- Oğlumun səhhəti necədir?

- Sağlamlığı yaxşıdır, şü-kür Allaha.

- Bəs oğlumun anası?

- Səhhəti çox yaxşıdır ki, bundan yaxşısı olmur.

- Bəs evim necədir?

- Evin də qoyub gəldiyin kimidir, yeni çox gözəldir.

- Bəs mənim dəvəm necədir?

- Çox yaxışdır.

- Bəs itim?

- O da əvvəlki kimi evinizi qoruyur.

Bütün bunları eşidən tacir sevindi, ancaq xoş xəbər gətirən bədəvini ağızucu da olsa süfrəyə dəvət etmədi...

Birdən uzaqdan vəhşi bir keçi göründü və dərhal səhrada gözdən itdi.

Ac bədəvi yemək üçün hiylə işlətdi və ərəbə dedi:

- Xoşbəxt günlər o vəhşi keçi kimi gözə görünür, sonra isə yox olur. Sizə ailəniz, eviniz və əmlakınız haqqında dediklərim hamısı həqiqətdir. Ancaq bu, dünən idi. Bu gün isə... Əgər itiniz sağ olsaydı keçi qaça bilməzdi.

Ərəb narahatlıqla soruşdu:

- Mənim itim ölüb ki?

- Bəli, o, sizin dəvənizin ətini yeyən kimi öldü.

- Sən nə danışırsan! Dəvəm də ölüb?

- Bəli. Arvadınız dəfn olunan gün onu bıçaqladılar.

- Məgər mənim arvadım ölüb?

- Bəli. Oğlunuzun ayrılığına dözə bilməyib öldü.

- Oğlum da ölüb? Lənətə gələsən, bu necə oldu axı?

- Eviniz uçanda oğlunuz tavanın altında qalıb öldü.

Bu dəhşətli xəbərlərə dözə bilməyən ərəb qışkırdı, fəğan qopardı. Dəvənin yanına qaçıb, onu mindi və qaçıdı. O, elə tələsdi ki, yemək dolu çantasını götürməyi də unutdu.

Bədəvi çantanı götürdü, içindəki hər şeyi yedi və gülümşəyərək dedi:

- Evinə çatanda dediklərimin doğru olmadığını bilən ərəb yeqin ki, çox sevinəcək ...

KEÇİ QURDU NECƏ ALDATDI

(Fars xalq nağılı)

Qış bitmək üzrə idi, ancaq dağlarda qar və buz hələ əriməmişdi. Çobanın arıq və topal bir keçisi var idi. O, sürü ilə buzlu yamaclarla çıxa bilmədiyi üçün çoban keçini qoyub getmək məcburiyyətində qalırdı. Axşam sürü otlaqdan gələndə keçi də onların arxasında arxaca qayıdırı.

Bir dəfə həmin keçi tək olayanda canavar onu gördü. Ancaq hücum eləməyə cəsarəti çatmadı. Bilirdi ki, mürgülü köpekler yuxudan oyansalar, canavara rəhm etməyəcəklər. Ona görə o, hiylə işlətmək qərarına gəldi. Keçiye yaxınlaşışdırıb şirin dilini işə saldı.

Keçi çox narahat oldu və soruşdu:

- De görüm nə istəyirsən?
- Heç nə. Sadəcə sənə yazığım gəlir. Bir dəri bir sümüksən. Mən yaxşı bir otlaq yeri biləm. Ora gedib otlaşan, tezliklə kökələ bilərsən.

Söz keçinin ağlına batdı. Ümidlə soruşdu:

- Mən necə kök ola bilərəm?
- Çox sadə. Buradakı ot dadlı deyil. Mən tanıdığım yerdə isə ot qalın və şirəlidir. Ancaq özün bilərsən. Məndən demək.

Sonra o, keçi ilə vidalaşışdırıb, getdi və otlağa gedən yolun üstündə gizləndi.

Qurdun getməsindən ürəklənən keçi yavaş yavaş otlağa sarı getməyə başladı. Birdən o, qurd gördü. Canına qorxu düşdü. Ancaq özünü sindirmədi. Qurdə dedi:

- Bilirəm məni yemək istəyirsən. Etirazım yoxdu, onsuz da canımdan bezmişəm. Ancaq bir az səbrli ol. Burda məni yesən, səs-küy qopacaq.

Qurd keçi ilə razılaşdı. Onlar birlikdə dağa çıxmaya başladılar. Keçi qabaqda, canavar isə onun ardında gedirdi.

Keçi qurdun ona ən qısa zamanda hücum etmək üçün bəhanə axtardığını anladı və çox nəzakətlə dedi:

- Tələsmə, ay canavar, onsuz da mən sənin ovunam. Qoy bir az da gedək. Yoxsa köpekəklər duyurmuş gələr, səni parçalayalar.

Onlar yenə də yollarına davam elədilər. Keçi vaxt uzadır, qurd isə onu yeməyə tələsirdi.



Keçi bilirdi ki, çoban qarşidakı və onun yanına qaçmaq üçün fırsatı furaşdırı. Qurd arxaya, kəndə sarı baxanda keçi son gücünü toplayıb qaçdı və sürüyə çatdı.

Ertəsi gün canavar yenidən köhnə yerdə olayan keçini gördü. Öz-özünə dedi: "Burada çox qurd var, keçi bəlkə də məni tanımadı. Bu dəfə onu aldadıb yeyərəm, qaçmağa qoymaram".

Qurd keçiye yaxınlaşdı və dərhal onu tanıdı. Ancaq özünü bilməzliyə vurdu. Yenə də buraların otunun dadlı olmadığını söylədi.

Keçi dedi:

- Mən sənə inanmiram.

Qurd dedi:

- Dinlə, keçi, bura dadlı torpaq deyil, daha yaxşı olar ki, burada yox, başqa bir yerdə olayasan.

Keçi ona cavab verdi:

- Sənə inanmiram. Sözlərini dəlil ilə təsdiqlə, sonra hara desən gedim.

Qurd dedi:


- Mən səni necə inandırırmı?

-Çox sadə. Hündürə qalxıb səsin gəldikcə ula və and iç ki, bu torpağın otu qətiyyən dadlı deyil.

Qurd razılaşdı:

- Yaxşı, bu asan məsələdir.

Qurd ulyanada köpək mürgüdən oyandı və ona tərəf qaçdı. Səsə kəndin bütün köpəkləri gəldilər və canavarı parçaladılar.





ALTI QARDAS

(İtalyan nağılı)

Bir atanın altı oğlu var idi. Beşi axmaq, altıncı isə gicbəsər idi. Onlar atanın canını boğazına yiğmişdilar.

Bir dəfə ata oğlanlarına dedi:

- Gedin şəhərə, xoşunuza gələni alın.

Qardaşlar birlikdə şəhərə getdilər. Mağazaya girib, alverə başladılar. Beş qardaş çaxmaqsız, altıncısı isə lülesiz tufəng aldı. Silahlarını çiyinlərinə alıb, geri qayıtmaga başladılar.

Birdən hardansa altı dovşan çıxıb onlara sarı qaçmağa başladı. Beş dovşanın qulaqları sallanmışdı, altıncının qulağı isə dimdik idi. Onlar oğlanları görən kimi qaçmağa başladılar.

Qardaşlar dərhal silahlarını qaldırıb onları nişan aldılar. Nişan alarkən onlardan beşi gözlərini yumdu, altıncı isə yuxulu-yuxulu əsnəməyə başladı. Qardaşlardan beşinin gülləsi boşça çıxdı, altıncısının gülləsi isə heç açılmadı.

Bunu görən qardaşlar dovşanların dalınca qaçmağa başladılar. Beşini tutdular, altıncısını isə yaxaladılar. Bax, bu, əsl ov idi.

Qardaşlar sevinə-sevinə evə gəldilər. Qərara aldılar ki, dovşanları tavada qızartsınlar. Beş dovşan tavaya yerleşmədi, altıncıya da yer qalmadı.

Bunu görən ata dedi:

-Tez qonşuya gedin. Onlardan altı tava alıb getirin ki, dovşanların hərəsini bir qabda bişirək.

Qardaşlar qonşuların yanına getdilər. Beş qonşu xəsis, altıncısı isə acgöz idi. Onların verdiyi qazanlardan beşinin dibi deşik, altıncının isə heç altı yox idi.

Qardaşlar tavaları evə gətirdilər və dovşanları bişirməyə başladılar. Beş tavanı qoymaşa ocaq yox idi, altıncı qabın altında od qalamağı unutdular. Dovşanlar ocağın üstündə xeyli qaldı. Beş qətiyyən bişmədi, altıncı isə ciy qaldı.

Qardaşlar həvəsle dovşanları yeməyə başladılar. Beş qardaş çeynəyə, altıncı isə heç dişləyə bilmədi.

Qardaşlar atalarını qonaq eləmək istədilər. Kişi acgözlükələbəş beş dovşanı yedi, altıncını yeyəndə dovşan boğazında qaldı.

Qardaşlar altı həkim gətirdilər. Beş həkim cahil idi, altıncısının isə ümumiyyətlə təbabətdən başı çıxmırı. Həkimlər xəstəni müayinədən sonra mübahisə eləməyə başladılar. Beş nəfər atanın yaxşı olmadığını, altıncısı isə xəstə olduğunu söylədi.

Maraqlanırsınız ki, bu hadisənin sonu necə oldu. Doğrusu, məlum deyil. Həkimlər hələ də mübahisə edirlər. Nə vaxt razılığa gələcəkləri, bir qərar qəbul edəcəkləri hələ də bilinmir. Bir məlumat öyrənən kimi sizə deyəcəyik.

CAMIŞ VƏ NAĞARA

(İtalyan nağılı)

Bir dəfə iki dost görüşdü. Onlar əyləşib çay sıfəri elədilər və söhbətə başladılar:

- Eh, - birinci dilləndi, - çoxdandır görüşmürdük. Bu müddət ərzində Neapol şəhərini ziyarət etdim. Bir dəfə də marağımı səbəb olan bir şey görmədim. Bir dəfə isə əməlli-başlı təəccübəndim. Yolla gedərkən nəhəng bir nağaraya rast gəldim. Ancaq üç günə onun ətrafında gəzə bildim. Nağaranın üstündə bir kənd var idi. Kəndin sakinləri mal-qaranı örüşə aparanda inəklərin dırnaqlarının səsi beş yüz mildən eşidilirdi.

- Hərdən belə şeylər olur, - deyən ikinci dost əsnəyərək cavab verdi. - Mən də bir şey görmüşəm. Bilirsən, mən əsl ovçuyam. Bir gün təsadüfən bir camış öldürdüm. Bu camışın qabaq ayaqları bir dağın zirvəsinə, arxa ayaqları ilə başqa bir dağa söykənmişdi. Bu camış ot əvəzinə bütün budaqları və kökləri ilə çoxəsrlük ağacları çeynəyərdi.

Birinci dost hırslandı:

- Yalan danışırsan. Belə bir camış ola bilməz.

- Necə yəni ola bilməz? Sənin dediyin nağara o camışın dərisindən hazırlanıb axı!

Dilimi dişləmək üçün yalan danışmalı oldum.



SAĞSAĞAN, TÜLKÜ VƏ CÜLLÜT

(İspan xalq nağılı)

Palid ağacının üstündəki yuvada sağsağan öz balaları ilə birlikdə xoşbəxt yaşayırırdı. Bir səhər həmin ağacın dibinə bir Tulkü gəldi. Ağzı sulana-sulana yuxarı baxıb dedi:

-Sağsağan, mən acıdan ölürem. Xahiş eləyirəm balalarından birini ver mən yeyim.

-Xeyir, mən balamı sənə verə bilmərəm. Hünərin çatırsa, ağaca çıxb özün ye!

Tulkü dedi:

-Əgər sən öz xoşunla balalarından birini verməsən, quyruğumla palid ağacını kəsəcəm, yerə düşən yuvanın içindəki balalarının hamısını yeyəcəm.

Tulkünün quyruğu ilə palidin gövdəsini döyüclədiyini görən sağsağan qorxdu. O biri balalarını qorumaq üçün zavallı quşçıqlardan birini aşağı atdı. Tulkü sağsağan balasını yeyəndən sonra çıxb getdi.

Səheri gün Tulkü yenə palidin yanına gəlib dedi:

- Sağsağan, ay Sağsağan. Mən yenə bərk acmışam. Balalarından birini mənə ver yeyim.

Sağsağan həyecanla dedi:

-Yox, bu dəfə verməyəcəm. Yemək istəyirsənse, çıx yuvadan özün götür.

Tulkü yenə lovğa-lovğa dedi:

-Vermirsən, özündən küs! Quyruğumla palidi kəsəcəm, yuvan yerə düşəcək. Mən də yavaş-yavaş balalarını hamısını yeyəcəm!

Tulkünün quyruğunu ağaca sürdüyüünü görən Sasağan çox qorxdu, çarəsiz qalıb başqa bir cüçəsini də yere atdı. Tulkü onu da yeyib getdi.

Bu münvalla tulkü hər gün gəlir, Sağsağanı qorxudur, balalarından birini alıb yeyir, sonra meşəyə gedirdi.

Yuvada tekce bir bala qalmışdı. Nə eləyəcəyini bilməyən Sağsağan qışqırı, fəryad edirdi. Onun səsini eşidən bir Cüllüt yaxına gəlib soruşdu:

-Ay Sağsağan, niye özünü didib tökürsən. De görüm dərdin nədi?

Sağsağan dərdli-dərdli başına gələnləri danişdi. Cüllüt onu dinləyib dedi:

- Eh, sənin başın lap boş imiş ki! Heç Tulkü quyruğu ilə o boyda nəhəng palid ağacını kəsə bilər? Bunun üçün iti, çox iti bir balta lazımdır. Bu dəfə Tulkü gələndə ona deyərsən:

Sənin etdiklərinə
Nə qədər dözmək olar?
Heç quyruqla bu boyda
Palidi kəsmək olar?

Quyruğun baltadımı,
Quyruğun müşardımı?
Balalarım öləndə
Heç gözün yaşardımı?

Nə isteyirsən, Tulkü?
Varmı bizə buyruğun?
Bir gün ələ keçəcək,
Sənin uzun quyruğun...

Bu sözleri eşidən Tulkü təəccübəndi:

-Ey, Sağsağan, sən bu ağılin sahibi deyildin. De görüm bu sözleri sənə öyrədən kimdir?

-Kim olacaq? Mənim əmim qızı Cüllüt!

Tulkü hirsəndi:

-Yaxşı, indi gedib mən onun dərsini verərəm.

Tulkü Cüllütü axtarmağa getdi. Gördü ki, quş başını qanadının altına qoyub yatmağa hazırlaşır.

Tez pəncəsini Cüllütün üstünə qoyub kinayə ilə dedi:

-Günortan xeyir, ay Cüllüt!

Cüllüt özünü sindirmədi:

-Günortan xeyir, cənab Tulkü! Səni buralara gətirən səbəb nədir?

-Əslində ələ bir səbəb yoxdur. Yeməkdən sonra dincəlməyə yə axtarırdım. Olarmı səninlə ya-naşı uzanıb bir az mürgüleyim? Yuxudan qalxandan sonra söhbətləşərik.

-Olar, əlbəttə, olar.

Pəncəsini Cüllütün üstündən götürməyən Tulkü soruşdu:

-Sən yatanda ələ birçə gözünü yumursan?

-Sənin kimi dostlarla yatanda, bəli. O biri gözümlə dörd tərəfə baxıram.

Tulkü dedi:

-Yaxşı, çox əziyyət çəkməyəsən deyə səni ələ índice udacam. Çünkü sənin əmin qızı bu gün məni ac qoyub.

-Hə, başa düşdüm. Udmağına udarsan, ancaq səndən bir xahişim olacaq.

-Nə xahiş?

-Məni udandan sonra palid ağacının dibinə gedib bərkdən qışqır ki, mən nahar üçün qarğıdalı aldım.

Tulkü belə də elədi. Palidin dibinə gəlib qışqırı:

-Mən nahar üçün qarğıdalı aldım.

-Bir az da bərk qışqır:

-Mən nahar üçün qarğıdalı aldım.

-Bir az da, bir az da bərk qışqır:

-Mən nahar üçün qarğıdalı aldım...

-Daha ucadan, daha yüksək səslə, mənim əmim qızı kardır axı!

Sonra Tulkü var gücü ilə qışqırı:

-Nahar üçün qarğıdalı aldım!

O, ağızını geniş açan kimi Cüllüt pırr eləyib uçdu və dedi:

-Hə, axmaq Tulkü, salamat qal! Yüz dəfə özündən deyəndə, bir dəfə də bizi xatırla.

NIKO ADLI AYI BALASI

(İspan xalq nağılı)

Niko adlı ayı balası çox qüssəli idi. O, ari olmaq istəyərdi. Maya adlı ari ayı balasına dedi ki, ari olmaq sənə ele de asan görünməsin. Gərək səhərdən axşama kimi fasiləsiz, yorulmadan, həvəslə işləyəsən.

Bunu eşidən Niko dərhal işləməyə başladı. Baxıb gördü ki, Maya ari yuvasının qapısı ağızında keşik çekir, bu pətəkdən olmayan heç bir arını içəri buraxmir.

Niko da ariya baxıb öz komasının qapısı ağızında dayanıb keşik çəkməyə başladı.

Maya adlı arının bacıları bütün günü çəməndəki çiçəklərin üstündə uçur, onların şirəsindən bal çekirdilər. Bunu görən ayı balası da öz çantasını götürüb çəmənə getdi.

Arılar getirdikləri şirəni bala döndərib şanların üstündəki kiçik bankalara doldururdular. Ayı da onlar kimi çəməndən yolub getirdiyi çiçəkləri üç bankanın içini yiğdi.

Niko çox yorulmuşdu. Ona görə bütün gecəni daş kimi yatdı. Arılar isə gecə səhərə kimi fasiləsiz işləməklərində idilər.

Niko yuxudan ayıldı. Gördü ki, getirdiyi çiçəklər solub. Ona görə anladı ki, bal çəkmək ayı işi deyil. O, ele ayılığında qalmalı, fürsət düşən kimi hazır baldan yeyib ləzzət almalıdi.



OĞLAN VƏ BABASI

(İspan xalq nağılı)

Qədim zamanlarda bir neçə nəslin bir dam altında yaşamasında heç bir qəribəlik, qeyri-adilik yox idi. Adətən adamların hamısı sülh və əmin-amanlıq, mehribanlılıq içində yaşayırırdılar. Ancaq həyat yoldaşı, oğlu və atası ilə bir evdə yaşayan kişinin evində belə deyildi. Gəlin qoca qayınatasını bəyənmir və daim ondan şikayətlənirdi. Nəhayət, bir gün bu deyingen qadın öz arzusuna çatdı. Onun təkidi ilə qocanı aparıb evdən uzaq bir tövləyə yerləşdirildilər. Tezliklə gözdən iraq qoca tamamilə unuduldu. O, həftələrlə açsusuz qaldı.

Bir dəfə kiçik nəvəsi babasını görmək üçün onun yanına getdi. Baba nəvəsinə dedi:

-Bala, mən soyuqdan lap donuram. Get bir yorğan getirib onu üstümə ört.

Oğlan cəld evə qaçıdı.. Ancaq yorğan tapa bilmədi. Uzun bir döşək tapıb atasına dedi.

-Ata, xahiş edirəm, bu döşəyi iki yere bölmə.

Kişi təəccübələ soruşdu:

-Nə üçün? Axı bu sənin nəyinə lazımdı?

-Onun yarısını aparıb babamın üstünə örtəcəm.


-Onda ta niyə iki yerə bölürsən, ele döşəyi bütöv apar.

-Yox, olmaz.

-Axı niyə?

-Bəs babam kimi qocalanda sənin üstünə nə örtəcəm?

Oğlunun cavabı kişiye çox təsir elədi. O, öz səhvini başa düşdü. Gedib atasını tövlədən evə gətirdi. Hər gün səhərdən axşama kimi onun qulluğunda dayandı.



DÖRD ELEMENT

(İspan xalq nağılı)

Nə vaxtsa dünya tam, bütöv idi və dörd elementdən - dörd ünsürdən ibarət idi: su, atəş (od), külek və vicdan. Amma bir az keçəndən sonra onlar nəyə görəsə bir-biri ilə yola getməyib, ayrılmış qərarına gəldilər. Hərəsi öz istədiyi yerə getməyə, müstəqil yaşamağa üstünlük verdi.

Birinci Su dedi:

- İndi biz bir-birimizdən ayrılacaqıq. Ancaq tezliklə mənə nə qədər ehtiyacınız olduğunu anlayacaqsınız. Yer kürəsinin harasına getsəniz, mənə rast gələcəksiniz. Bulaqlar, çaylar, dənizlər elə mənəm.

Sonra Atəş (od) danışdı:

- İndi biz həmişəlik ayrılacaqıq. Ancaq sizə lazım olsam, Güneşə baxmağınız kifayətdir. Mənsiz yaşamaq sizə çox çətin olacaq.

Danışmaq növbəsi Küləyə çatdı. O da əsib-coşub sözə başladı:

- Əgər sizə lazım olsam, məni səmada, buludların arasında axtararsınız. Mən olmasam, təmiz hava üzünə həsrət qalacaqsınız.

Son söz Vicdanın idi. O, dərindən ah çəkib dedi:

- Əgər məni itirsəniz, bir də tapa bilməyəcəksiniz.

MÜQƏDDƏS UŞAQ

(İspan xalq nağılı)

Bir dəfə quraqlıqdan əziyyət çəkən kəndin adamları keşisin evinə gedib ondan kömək istədilər. Xahiş elədilər ki, onlara Müqəddəs Uşaqın heykəlcəyini versin. Ümidi var idi ki, bu heykəlcəyi tarlanın yanında qoyub ona dua eləsələr, mütləq yağış yağacaq.

Kahin onların arzusunu yerinə yetirdi. Kəndlilər Müqəddəs Antoninin abidəsinin qucağındakı Müqəddəs Uşaqın heykəlcəyini əllərinə götürüb dua eləyə-eləyə bütün tarlanı, kövşəni gəzdilər.

Onlar evlərinə qayıdanda səmada nəhəng buludların bir yere toplandığını gördülər. Duaların qəbul olunması, yağış yağmaq ehtimalı hər kəsi çox sevirdi. Amma yağış əvəzinə yerə dəhşətli dolu yağmağa başladı.

Hava şəraitinin pis olması səbəbindən kəndlilər müqəddəs heykəlcəyi vaxtında kilsəyə qaytarı bilmədilər. Səhəri gün heykəlcəyi geri qaytarmaq istəyəndə gördülər ki, dolu onların tarladakı bütün əziyyətini heç eləyib.

Bunu görən kəndlilər yenidən keşisə şikayətə getdilər...
- Müqəddəs ata, icazə verin Müqəddəs Antonininin heykəlini də özümüzə tarlaya aparaq.

- Niyə?

- Oğlunun dünən bizim başımıza nə oyun gətirdiyini ona göstərmək istəyirik!

BABA MƏKTƏBƏ NECƏ GETDİ

(Ukrayna xalq nağılları)

Kənddə bir kasib baba yaşayırırdı. Bir gün o hazırlaşıb, kənd sovetinə getdi. Orada şokoladla çay içən bir müəllimə rast gəldi. Ondan soruşdu:

-Necə olur ki, sən bahalı konfetlə çay içirsən, mənim isə adı qənd almağa belə pulum yoxdu?

Müəllim gülə-gülə dedi:

-Çünki mən məktəbdə oxumuşam, əziyyət çekmişəm, sən isə yox.

Baba eve qayıdanda yol boyu düşündü: "Sabahdan mən də məktəbə gedəcəm".

Ertəsi gün o, məktəbə getdi:

-Nə istəyirsən, ay baba? - müəllim ondan soruşdu.

-Mən məktəbə dərs oxumağa gəlmışəm.

-Eh, baba, bir az gecikmişən.

Baba sağollaşıb evə qayıtdı. Ertəsi gün hamıdan tez durub məktəbə getdi.

Müəllim ondan soruşdu:

-Nə istəyirsən, baba?

- Dünən dedin ki, məktəbə gecikmişəm. Ona görə bu gün hamıdan tez gəldim ki, məni məktəbə buraxasan.

Müəllim istehza ilə gülüb dedi:

-Siz məni düz başa düşməmisiniz, babacan. Mən demişəm ki, bu yaşda dərs oxumaq, təhsil almaq gecdi artıq.

Deməyə bir söz tapa bilməyen baba fikirli-fikirli evə qayıdanda yolda bir çanta tapdı. Çanta pulla dolu idi. Baba və nənə pulu yavaş-yavaş xərcləyib firavan yaşamağa başladılar. Ancaq bu xoşbəxtlik uzun sürmədi.

Qoca ilə qarşı mübahisə elədilər. Baba nənənin üstünə qışqıranda qarşı əsəbileşdi və o bildirdi ki, sən başqasının çantasını oğurlamışan.

Biçarə qocanı tutub polis idarəsinə apardılar. Onu sorğu-sual etdilər, döydüler. Çantanın sahibinin tələbi ilə onu məhkəməyə göndərdilər.

Hakim qocadan soruşdu:

- De görüm sən pul ilə dolu çantani nə vaxt və harda tapmışan?

Baba dedi:

-Mən o çantanı məktəbə gedəndə tapmışam.

-Hakim təəccüble bir qocaya, bir də çantası itən cavana baxıb əminliklə dedi:

-Bu çanta cavan şikayətçinin yox, onu tapan qocanındır.

Baba çantanın içindəki pulları götürüb evə qayıtdı...



ATLA ÖKÜZÜN YARIŞI

Bir dəfə Öküzle At mübahisə etdilər ki, hansı daha sürətlə qaça bilər. At daha sürətlə olduğunu söylədi, Öküz isə dedi:


- Mən səndən tez qaça bilərəm, amma çəkim çoxdur, ona görə qorxuram ki, qaçanda ayağımın altında yer çökə.

Mübahisəni həll etmək üçün onlar üzü aşağı qaçmağa başladılar.

Öküz müvazinətini saxlaya bilməyib, dərin bir xəndəyə yuvarlandı. O, özünü sindirməyib Ata dedi:

-Gördün, torpaq ağırlığıma tab gətirməyib, çökdü.

Bele deyirlər ki, o vaxtdan öküzlər ancaq çubuqlananda qaçırlar.



MÜNDƏRİCAT

TÜLKÜ ŞİRİ NECƏ ALDATDI	4-5
BƏDƏVİ VƏ ƏRƏB	6-7
KEÇİ QURDU NECƏ ALDATDI.....	8-9
ALTI QARDAS.....	10
CAMIŞ VƏ NAĞARA.....	11
SAĞSAĞAN, TÜLKÜ VƏ CÜLLÜT.....	12-13
NİKO ADLI AYI BALASI.....	14
OĞLAN VƏ BABASI.....	15
DÖRD ELEMENT.....	17
MÜQƏDDƏS UŞAQ.....	17
BABA MƏKTƏBƏ NECƏ GETDİ.....	18
ATLA ÖKÜZÜN YARIŞI.....	19